

“Qayıdanda, ilk işim oğlumu evləndirmək olacaq”

“İndiyə qədər də Kəlbəcərdən danışanda, bütün gözəllikləri üçün burnumun ucu göynəyir”



Kəlbəcərin dağlarını, yaylaqlarını gəzə-gəzə böyüyüb. Bu gün uşaqlıq, gənclik xatırələrini danışanda, doğma torpağını xatırlayır. 28 yaşı olanda isə Kəlbəcər işgal edilir və bütün kəlbəcərlilər ki mi onun da məcburi köçküñ həyatı başlayır. Həyat yoldaşı ilə birlikdə övladlarını çətinliklə böyüdüklərini, oxutdurduqlarını deyir. Kəlbəcər-dən ayrı qalmışın özü isə daha böyük əziyyət olur.

Amma 27 il sürən ayrılıq artıq sona çatır. Çünkü Kəlbəcər rayonu işğaldan azad olunub. 15 noyabra qədər artıq düşmən bu ərazini tamamilə tərk etməli idi. Daha 10 gün vaxt istədilər və bu müddət 25 noyabrda başa çatır. Bu o deməkdir ki, bir neçə gündən sonra Kəlbəcərdə düşmən ayağı qalmayıcaq. Həmin günü sebirsizlikle gözləyən kəlbəcərlər **Familə Ağalarova** ilə elə doğma torpağından danışdıq.

F. Ağalarova 1965-ci ildə Kəlbəcər rayonunda anadan olub, 28 yaşına - məcburi köçküñ olana qədər orda yaşayıb. Uşaqlıq, gənclik illərinin hər bir anında Kəlbəcərin xatırlandığını bildirir: "Altı da, üstü de təbii sərvətlərə bol olan bir rayonda böyüümüşəm. Buna görə, uşaqlıq, gənclik illərimdən danışanda, mütləq Kəlbəcəri xatırlayıram. Biz Kəlbəcərin mərkəzində yaşayırdıq. Atam bizi tez-tez dağlara apardı. Ən çox xoşuma gələn dağlara getmək idi. Mayın 1-ini heç vaxt evdə qeyd etmirdik, atam həmişə bizi yaylaqlara gəzməyə aparırdı. Əsasən İstisuya, Turşsuya gedirdik. Hər axşam biz İstisuya gedib su içmək istəydik. Başqa şəhərlərin, ölkələrin adamları turist kimi gəldi, biz o gözəlliklə əhatə olunan mühitdə yaşayırırdı. Aile həyatı qurandan sonra evimiz dağın etəyində, çox gözəl mənzərəli yerda idi. Mən öz uşaqlarımı dağa çıxarırdım, dağları gəzdirdim. Bulaq başına getməyi çox sevirdik. İndiyə qədər də Kəlbəcərdən danışanda, bütün gözəllikləri üçün burnum ucu göynəyir. İndi ən çox istədiyim isə Kəlbəcərdə pəncərədən baxanda gör-düyüm dağda bitən Maralçıçeyədir".

GARDA, ÇOVĞUNDA 3 GÜN YOL

Familə xanımın 28 yaşı olanda, Kəlbəcər işgal edilir. Deyir ki, evlərindən, sadəcə, uşaqları təhlükəsiz yərə aparmaq üçün çıxıblar, amma bir daha qayida bilməyib-lər: "Bizim evimiz Kəlbəcərdə Yuxarı düz-

deyilən məhellədə idi. Ermənilər topclarla, qradlarla mülki əhaliyə ateş açırdı. İlk vaxtlar atılan qrad bizim evlərin yanına düşürdü. Qrad elə silah növüdür ki, səsi da çox vahimlidir. Uşaqları təhlükəsiz yərə aparmaq, o səsdən uzaq tutmaq üçün atam gilə tərəfə gəldik. Qətiyyən evimizi tərk etmək, Kəlbəcərdən çıxmak fikrimiz yox idi. Ona görə, evdən heç nə götürmədən çıxmışdıq. Ancaq sonra Kəlbəcər işgal olundu, məcbur hamı tərk etməli oldu. 14 nəfər o vaxtin "Vilis" maşınınə Murov yolunda, qarda, çovğunda 3 gün yol gəldik. Maşında çox çətinlik çəkmişik. Balaca uşaqlarla, qar-çovğunda, heç nəsiz yola çıxmak zülm idi".

Gənc ailə böyük əziyyətlərə tikdikləri evdə heç 5 il yaşamayıblar: "Yoldaşım mühəndis işləyirdi, özümüzə ev tikmişidik, məhelləmiz var idi. Gənc ailə olsaq da, çox yaxşı düzən qurmuşduq. O evin bir daşına da dəymədən qoyub çıxmışiq. 3 uşaqla gəldik, heç birinə bir cüt corab da götürə bilmədik".

"PALTONUZU UŞAQLARA YORĞAN-DÖŞƏK ETDİK"

Familə xanım bildirdi ki, ilk olaraq Goranboy rayonunda bir bağçada yerləşirlər. Nə yətməgə yorğan-döşəkləri olur, nə de uşaqlara geyindirməyə paltar: "Heç nə gətirə bilməmişidik deyə, bizim üçün çox çətin oldu. Uşaqların paltarı belə yox idi. Yoldaşımıla paltomuzu çıxarıb uşaqlara yorğan-döşək etdik. Birimizin paltosunu yərə sərdik, uşaqlar üstüne uzandılar, birmizinkini də üstlərinə sərdik. Sonra qohum-əqrebanın köməkliy ilə yorğan-döşəyimiz oldu. Hər şey çətinliklə başa gəldi".

Ümumiyyətlə, məcburi köçkünlük dövrünün 23 ilində çətinlikləri çox olur: "Əvvəlcə Goranboy rayonuna gəldik, orda bağçada yerləşdi. Sonra yoldaşımın iş məsəlesi ilə bağlı Bərdə rayonuna köçməli olduq. Məşəciliyik institutunun binasında yerləşdi, 23 il orda yaşadıq, sonra bize qəsəbədə ev verdilər, indi orda yaşıyorıq. O vaxta kimi çox çətinliklərimiz oldu. Uşaqları min bir əziyyətlə böyüdük, oxutduq".

BÜTÜN GÜN EVDƏ KƏLBƏCƏRDƏN DANIŞIRDIQ

Familə xanım deyir ki, yalnız böyük oğlu Kəlbəcəri xatırlayır, o biri uşaqlar ki-

çık olub: "Böyük övladım Aqıldır, biz məcburi köçküñ olanda, hələ məktəbə getmirdi. O, Kəlbəcəri bir az xatırlayır. Deyir ki, evimiz, məhelləmiz yadimdır. Digər iki uşaq kiçik idilər, onlar heç nə xatırlamırlar. Amma deyim ki, Kəlbəcərdən çıxanda, balaca oğlum Tacəddinin 4 yaşı var idi. Uşaqlığı, gəncliyi Bərdədə keçib, bütün dost-tanışları bərdəlidir, ətrafi Bərdədə formalılaş, amma yənə də deyir ki, Kəlbəcərə qayıdacaqam. Bütün günü sevinir, televizora baxır, geri dönəcəyimiz günü gözləyir. Ermənilərin köçməsi müdəddəti uzananda da, kefi pozulmuşdu. Yəni övladlarımızın harda böyüməsindən asılı olmayaraq, onları biz öz torpağımıza bağlı böyütmüşük, o sevgini aşılamışiq".


Nəvələrini də Kəlbəcərlə bağlı məlumatlı böyüdüklərini dile getirdi: "Böyük nəvəmin 5 yaşı var, Kəlbəcər haqqında şeir deyir. Bayraqımızı öpür, "Kəlbəcərimi alıblar, Kəlbəcərə gedirik" deyir. Böyükler qədər sevinir. Uşağın bu cür böyüməsinin səbəbi də odur ki, 30 il keçədə, biz Kəlbəcər xatıresi ilə yaşayırdıq, bütün gün evde Kəlbəcərdən danışırıq. Harda nə olduğu ilə bağlı o qədər danışmışıq ki, uşaqlar getməsələr də, artıq oralar haqqında məlumatları var. İstisuya getmek istəyirlər. Sən verirlər ki, İstisu necə idi? Nə cür qaynayırdı? Yerin altından isti su necə çıxır? Hər şəxslə maraqlanırlar. "Dağlar nə qədər hündür idi? Meşələr necə qalın idi?" tipli sualları olur. Uşaqlara Kəlbəcərin şəklini göstəririk, abidələrimiz haqqında məlumat veririk".

TORPAĞIMIZDA DÜŞMƏN AĞAÇI QALMASIN

Familə xanım deyir ki, evlərinin dağdıl-dağdırıldıqları ilə bağlı heç bir məlumatı yoxdur: "Amma şəkillərdən, videolarдан da görünür ki, sökürlər, apardıqlarını aparırlar, aparmadıqlarını dağıdırırlar, yandırırlar ki, bize qalmasın. Yandırıqlarına bir tərəfdən razıyam ki, yandırsınlar, onların izi-tozu Kəlbəcər torpağından silinsin. Kəlbəcərdə təbii kahalar çoxdur, onun qarşısına palaz tutub müvəqqəti yaşamaq da olar. Biz buna da razıyıq. Amma ermənilərin heç bir izi-tozu qalmاسın".

30 ildir ki, Kəlbəcərin xəyalı ilə yaşayan məsahibimiz bildirdi ki, artıq Kəlbəcərdə nə edəcəkləri ilə bağlı bir xeyli plan qurublar: "Torpağımız azad olundu, artıq nə edəcəyimizlə bağlı planları qururq, danışırıq. "Ev tikerik, məhellənin filan yərində filan işləri görərik" deyirik. Yerləşmək, nələr etməklə bağlı hər şeyi danışırıq. Əvvəller Kəlbəcərlə bağlı xatırələrdən daha çox danışırıq, keçmiş zamanda səhəbət edirdik. Amma indi gələcəyə köklənmişik. Çünkü bilirik ki, düşmən torpağı tərk edir və o doğma torpaqlar bize qayıdır. İndi əsas, düşünürük ki, ermənilər torpağımızdan çıxsın. Düzdür, qərar var, çıxırlar, amma müddətin 10 gün uzadılması bizim üçün heç də asan deyil. 10 gün neçə illərə bərabər gəlir. İstəyirik ki, torpağımızda düşmen ayağı qalmasın".

Familə xanım qonaqpərvər olduğunu, Kəlbəcərdə qəbul edəcəyi qonaq siyahısının böyük olduğunu xüsusi vurğuladı: "Çox qonaqlarım olacaq. Mənim Bərdədə rəfiqələrim, tanışlarım var, hamisini indidən Kəlbəcərə dəvət edirəm. "Gələrsiniz, sizi filan yərə apararam" deyirəm. Bərdədə qohumlarımız da var. Oğlum bərdəli qız alıb. Gəlinimin ailəsinə də deyirəm ki,



Kəlbəcərdə eviniz var. Bunların hamisini ürəkdən deyirəm. Çünkü çox qonaqpərvərəm. Gözümü açandan belə qonaqpərvər mühitdə böyüümüşəm. Kəlbəcərdə qonağa həmişə xüsusi yanaşılıb. Ən ali qonaqlara plav dəmlənib, kabab çəkilib. Çəpiş kəsib ətindən bozartma edirdilər. Bunları keçmişdə dedim, amma gələcəkdə də biz qonaqlarımızı belə qarşılıyacaqıq. Kim gelse, gözümüz üstündə yeri var".

Familə xanımın Kəlbəcərə gedən kimi ilk işi isə oğluna toy etmək olacaq: "Oğlum Aqılın 34 yaşı var, hələ evlənməyib. Ondan kiçik oğlum və qızım ailəlidir. Ona görə, Kəlbəcərə qayıdacaq, ilk işim oğlum Aqılı evləndirmək olacaq. Arzu edirəm ki, hər kəsə doğma torpaqlarımızda xeyir iş etmək qismət olsun".

Aygün